

# ATA OCAĞI

*Qərib elin günü-güzəranı xoş olar, ancaq rahatlığı olmaz*



rində yaşayırırdı. Onu kənddə görəndə öz-özlüyümdə düşündüm ki, anamın ölüm xəbərini gecə ilə ona kim çatdırıb ki, o da bu qədər uzaq yolu qot edib gəlib?! Çünkü bu hadisəni bacı-qardaşlarımdan başqa bir kimsə bilmirdi. Bu düşüncədə olduğum an məni əvvəlcə heyret, sonra da acı xatirələr bürümüşdü. Mirzə müəllim mənə başsağlığı verəndə soruşdum ki, anamın ölüm xəbərini sizə kim deyib? O, çox sakit və bir qədər yorğun tərzdə dedi ki, bir neçə aydır burada - kənddə yaşayıram. Məni təccüb bürüdü: Məgər o, Bakıda yaşamır?! Onun bir neçə aydır kənddə nə işi ola bilər?! Qərar verdim ki, duygularımın sakit vaxtında onu kəndə götürən səbəbi öyrənim.



Dünyanın heç bir cənnət guşəsi adama ata ocağı qədər əziz ola bilməz. Hansı səbəbdəndirse, hətta daşlı-kəsəkli, kollu-koslu, enişli-yoxuşlu olsa belə, ata ocağı adamanın ömrü cövhərlərini artırır və elə bilirsən, əsl cənnətdəsən. Əbəs yerə deyil ki, uzun illər ata-baba ocağından uzaqda - ya xarici ölkələrdə, ya da paytaxt Bakıda yaşayan kənd, qəsəbə adamlarının əksəri ömürlerinin ahil çağlarında ata ocağına, dədə-baba yurdlarına qayıdırıllar. Məsəl var, deyrilər, adamı yaşılvaxtlarında torpaq çəkir. Əslində, elə bu daxili hissə insan nə vaxtsa ata ocağına qayıdır. Və düşünürəm ki, ata ocağından kənardə vəfat edənlərin ruhları da halallıq üçün məhz ilk olaraq o yurddada dövr edir...

Açığlı, yazımın əsas qayəsi də elə bu zəmindədir. Bir neçə gün əvvəl məlum səbəblərlə əlaqədar doğulub boyabaşa çatdığını Gədəbəy rayonunun Hacılard kəndinə getmişdim. Kəndimizin füsnükər gözəlliyyi, insanı valeh edəcək təbiəti var. Ancaq mənim gözlərimdə qəm-kədər, ana itkisi, göz yaşları var idi və kənddəki gözəlliklər içimdə çırpınan anasızlığa dözə bilmirdim. Qapımıza gələn qonaqlar atama, qardaşlarıma başsağlığı verir, dərdinizə, kədərimizə şərik olduqlarını bildiridilər. Həmin insanlar arasında yaxın qohumumuz olan Mirzə müəllim də vardi. O da ata ocağından uzaqda - Bakı şəhə-

Hələlik isə oxucularımıza Mirzə Əli oğlu Hacıyev barədə qısa məlumat verim: Mirzə Hacıyev 1950-ci ildə Gədəbəy rayonunun Hacılard kəndində anadan olub. Orta təhsilini Hacılard kənd orta məktəbində alıb. Üç il Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra milis (polis) nəfəri kimi fəaliyyətə başlayıb. Bir neçə il işləyəndən sonra Azərbaycan Politexnik Institutunda qiyabi təhsil alaraq iş yerini dəyişib, Bakı şəhəri Baş Polis İdarəsində yol patrul xidmətində əmək fəaliyyətinə başlayıb. İslədiyi müddətdə xalqına, dövlətinə sadiq olub, bir polis zabiti kimi müxtəlif vəzifələrdə sadiqlik nümayiş etdirib. Bir neçə il əvvəl isə polis polkovniki rütbəsində təqaüdə çıxıb.

Içimdə ləngər vuran marağın yatırımaq üçün Mirzə müəllimin kəndə qayıdışının səbəbini öyrəndim, bəlli oldu ki, o, Bakı şəhərində ev-eşik sahibi olسا da, doğma kənd - ata ocağı, dədə-baba yurdunu özünə çəkib, ailəsi ilə birlikdə boy-aşa çatlığı Hacılard kəndinə qayıdır. Qayıdışı ilə ata ocağını şölələndirib. İndi doğma kəndində həyətyanı sahədə çalışır, təsərrüfatla məşğul olur.

Mirzə müəllimlə həmsöhbət olanda da o, bildirdi ki, həyətyanı sahədə kartofbecərir, beş-altı arı ailəsi (yeşik) alıb, onlara qulluq edir. Mən ondan soruşdum ki, siz uzun müddət Bakıda yaşamısınız, yüksək vəzifələrdə işləmisiniz, hörmət, ehtiram qazaymısınız, bəs necə oldu ki, birdən-birə kəndə qayıtmak haqqında qərar verdiniz? O, gülümseyərək cavab verdi ki, şəhərdə maşınların tixacından, səs-küyündən, ən əsasi da havasızlıqdan boğulurdum. Bu, mənə çətin gəlirdi. Nəhayət, bu yaşimdə dözə bilməyib kəndə qayıtmak barədə qərar verdim. - Mirzə müəllim bir anlıq duruxdu, sonra gözlərinə təbəssüm qondı:

- Belə gözəl təbiəti, havası olan cənnətməkan yeri necə unutmaq olar?

- Əlini kəndimizi əhatə edən gözəlliklərə sarı tuşladı. Azacıq qəhərləndi, udqunub ded: - Yadında olar, 25-30 il

əvvəl bizim bu kəndlərin yolları nə gündə idi. Allahın bu gününə çox şükürlər olsun, ən ucqar kəndlərimizin də yolları asfaltlanıb. Allah Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Bu işlərin hamısı onun sayesində öz həllini tapır. Kimin ağlına gelərdi ki, bizim bu dağlıq yerlərə mavi qaz çəkilecek?! Bir neçə ildir ki, Şinx mahalının bütün kəndlərində mavi qaz var, evlər fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilir. - Bir qədər ara verdi, titrəyən əlini çıymış qoyub davam etdi: - Mən onu demek istəyirəm ki, bizim bu ucqar Hacılard kəndində insan üçün hər cür şərait yaradılıb. Bir neçə ildən sonra Hacılard kəndi dönyanın ən gözəl istirahət mərkəzlərindən biri olacaq. Mən burada Bakıdakıdan çox rahatlıq tapçışam. Ona görə heç olmasa, bu yaşda qayıdırıb atamın-anamın ocağının işığını yandırmışam. İndi əminəm ki, valideynlərimin ruhları şaddır. Və əminəm ki, bir vaxtlar ata ocağını atıb getdiyim üçün valideynlərim məni bağışlayıblar. Çünkü Hacılard kəndi məni elə bir rahatlığa qərq edib ki, elə bilirom gənc çəğlərimi yaşayıram.

Mirzə müəllim ani susqunluqdan sonra dedi:

- Çox istəyərdim ki, hər hansı səbəbdən ata ocağını atıb gedənlər geri qayıtsın, sönmüş ocaqları şölələndirsin, ata və analarının ruhlarını sevinçlərsinlər. Qərib elin günü-güzəranı xoş olar, ancaq rahatlığı olmaz.

Mirzə müəllimin çöhrəsində parıtı verən rahatlığı aşkar duymaq mümkün idi. Çünkü ata ocağının şöləsi çox parlaq olur...



**Hüseyin İSAOĞLU**

**Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist.**